

atb

atb
card

debit

**xarici valyutada
atb card üzrə
tariflər cədvəli**



xarici valyutada atb card üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	Card to Card xidməti ATB360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə*	0%
2	Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
3	www.pay.atb.az vasitəsilə Banka məxsus olan debit kartın balansının artırılması ATB360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə mədaxil	0%
4	Kartın balansının MilliÖn / E-manat vasitəsilə artırılması**	Mədaxil üzrə bankının komissiyası: 0% MilliÖn / E-manat tərəfindən xidmət haqqı: 1%
5	Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
6	Sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
7	SMS-Xəbərdarlıq xidməti	0 AZN
8	PIN Change xidməti	0 AZN
9	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
10	Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
11	Mobil Bank xidməti	0 AZN
12	Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
13	Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	10 AZN
14	Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
15	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	1.5% (min. 1 USD/EUR)
16	"Unique" (lotoreya, mərc oyunları)	1.5% (min. 6 USD/EUR)
17	Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı	Məbləğin 0.1% (min. 10 AZN - maks. 50 AZN)
18	Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
19	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)****	10 AZN
20	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)****	20 AZN
21	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)****	60 AZN
22	Card to Card xidməti (digər üsullarla)	0.15% (min. 0.60 USD/EUR)

* Ay ərzində maks. məbləğ 20,000 AZN və ya onun xarici valyuta ekvivalenti.
Min. əməliyyat məbləği 1 AZN

** Ay ərzində maks. məbləğ 15,000 AZN

*** Müştəridən yararsız kartı təhvil almaq şərtilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

**** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeydlər:

- Kartın dəyəri bankın təyin etdiyi məzənnələrə əsasən konvertasiya edilərək xarici valyutada ödənilir
- Onlayn əməliyyatlar üzrə aylıq limit: 100,000 AZN və ya onun xarici valyuta ekvivalenti
- Xarici banklara məxsus kartlarla ATB360 mobil tətbiqi və pay.atb.az səhifəsi vasitəsilə mədaxil mümkün deyil



xarici valyutada atb card üzrə tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı		ATB CARD Debet USD/EUR
23	"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	1% (min. 0.50 USD/EUR)
24	"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	1% (min. 1 USD/EUR)
25	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında nağdlaşdırma	1% (min. 2 USD/EUR)
26	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.50 USD/EUR)
27	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1.5% (min. 6 USD/EUR)

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiya haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır
- ATM-lərdən aylıq nağdlaşdırma: maks. 20,000 AZN-in xarici valyuta ekvivalenti



Cashback		
28	Yanacaq doldurma məntəqələri	1%
29	Onlayn	1%
39	Elektronika	2%
31	Restoran və kulinariya	2%
32	Geyim və aksesuar	1.5%
33	Market	0.5%
34	Təhsil	3%
35	Səhiyyə	1%
36	Digər ödənişlər	1%

Qeydlər:

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır

CashBack proqramına daxil olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash